



Hüquqi yeniliklər

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Azərbaycan və Qırğızıstan arasında iqlat vergitutmanın aradan qaldırılmasına dair yeni saziş
- Elektron Rəqabət İnformasiya Sistemi yaradılıb
- Fərdi məlumatların mühafizəsinə dair qanunvericilikdə son dəyişikliklər
- Tütün qanunvericiliyi ilə bağlı yeniliklər
- Hibrid avtomobillər üçün yeni dövlət standartları qəbul olunmuşdur

Azərbaycan və Qırğızıstan arasında iqlat vergitutmanın aradan qaldırılmasına dair yeni saziş

28 iyun 2024-cü il tarixində "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə iqlat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ("Saziş") qəbul edilmişdir.

24 aprel 2024-cü il tarixində Bakıda imzalanmış Saziş Azərbaycan və Qırğızıstan arasında iqlat vergitutmanın aradan qaldırılmasına dair ilk sazişdir.

Saziş investorlar üçün əlverişli şərait yaratmaq, məlumat mübadiləsinə asanlaşdırmaq, vergilərin yığılması üçün səmərəli ikitərəfli münasibətlər qurmaq və iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır.

Elektron Rəqabət İnformasiya Sistemi yaradılıb

9 iyul 2024-cü il tarixində "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Fərman") qəbul edilib.

Fərmana əsasən, Elektron Rəqabət İnformasiya Sistemi ("ERİS") aşağıdakıları təmin edir:

- İstehlakçılardan və digər bazar subyektlərindən rəqabət və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müraciətləri qəbul etmək və onlara baxmaq;
- Real vaxt rejimində digər dövlət orqanlarından sənədlər və ya məlumatların tələb edilməsini asanlaşdırmaq;
- Müraciətlərlə bağlı qərarların və məlumatların elektron şəkildə təqdim edilməsini təmin etmək;
- İstifadəçilər üçün məlumatların mövcudluğunu və əlçatanlığını təmin etmək.

ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Fərmanda ERİS-in yaradılması üçün altı aylıq müddət müəyyən edilmişdir.

Fərman 9 iyul 2024-cü il tarixində qüvvəyə minib.

Fərdi məlumatların mühafizəsinə dair qanunvericilikdə son dəyişikliklər

28 iyun 2024-cü il tarixində "Fərdi məlumatlar haqqında Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ("Dəyişikliklər") qəbul edilib.

Dəyişikliklərə əsasən, fərdi məlumatların toplanması və emalı məqsədilə fiziki şəxslərdən razılığın alınması və geri çağırılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

Bu qaydadan istisnalara isə dövlət təhlükəsizliyi və milli arxiv məqsədləri üçün fərdi məlumatların toplanması və emalı, habelə qüvvədə olan qanunvericiliyə uyğun olaraq fərdi məlumatların toplanması və emalının məcburi olduğu hallar daxildir.

Dəyişikliklər 16 iyul 2024-cü il tarixində qüvvəyə minib.

Tütün qanunvericiliyi ilə bağlı yeniliklər

24 may 2024-cü il tarixində "Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, Dövlət rüsumu haqqında və Lisenziyalar və icazələr haqqında qanunlarda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Müvafiq olaraq, 25 may 2024-cü il tarixində "Tütün və tütün məmulatı haqqında Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ("Dəyişikliklər") qəbul edilib. Dəyişikliklər 15 iyul 2024-cü il tarixində dərc olunaraq qüvvəyə minmişdir.

Dəyişikliklərin qəbulu ilə tütün istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ("tütün biznesləri") ilə bağlı aşağıdakılar müəyyən edilib:

- Tütün biznesləri “Lisensiyalar və icazələr haqqında” Qanuna uyğun olaraq qeydiyyatdan keçməlidir;
- Tütün biznesləri üçün xüsusi qeydiyyat tələbləri müəyyən edilir;
- “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra onlara elektron və ya kağız daşıyıcıda reyestrdən çıxarış verilir;
- Tütün biznesləri fəaliyyətlərini davam etdirmək üçün Dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən 6 ay ərzində qeydiyyat üçün müraciət etməlidir. Bu prosedur üçün son tarix 15 yanvar 2025-ci ildir.

Bundan əlavə, Dəyişikliklərə əsasən:

- Tütün biznesləri üçün nəzərdə tutulan qeydiyyat tələblərinin pozulması hallarının müəyyən edilməsi operativ vergi nəzarəti üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur;
- Gömrük orqanları bütün bizneslərinin reyestrdən çıxarışını yoxlamaq səlahiyyətinə malikdirlər.

Bu Dəyişikliklər 15 iyul 2024-cü il tarixində qüvvəyə minib.

Hibrid avtomobillər üçün yeni dövlət standartları qəbul olunmuşdur

2 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hibrid avtomobillərə dair dövlət standartları (“Standartlar”) qəbul edilmişdir.

Standartlar aşağıdakıların təmin olunmasını nəzərdə tutur:

- Ölkəyə gətirilən hibrid avtomobillərin kateqoriyasının müəyyən edilməsi;
- Ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsi üçün zəruri infrastrukturun yaradılması;
- Nəqliyyat vasitələrinin buraxdığı çirkləndirici maddələrin azaldılması;
- Elektrikli avtomobil ötürücülərinin təhlükəsizliyinin təmin edilməsi.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bışkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2024-cü il Ernst & Yanq Holdingqs (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyanı görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

[ey.com/az](https://www.ey.com/az)